

B.A.Şərifova (MAKA-nın Kosmik Cihazçırmış Məxsusi Konstruktur Bürosu)

EROZİYA PROSESLƏRİNİN FORMALAŞMASI VƏ ONLARA TƏSİR EDƏN TƏBİİ-ANTROPOGEN AMİLLƏR

İndiki dövrümüzdə Respublikamızda iqtisadiyyatın sürətli inkişafı ilə əlaqədar regionlarda yeni torpaq sahələrinin mənimşənilməsi, müxtalif infrastruktur layihələrinin həyata keçirilməsi, kommunikasiya şəbəkələrinin yeniləşməsi sahəsində böyük nailiyyətlər qazanılmışdır. Bütün bunların nəticəsində müxtalif su hövzələrində, o cümlədən çay məcralarında və sutoplayıcı sahələrdə su anbarlarının, bəndlərin və suqəbulədici qurğuların inşa edilməsi ilə əlaqədar əhəmiyyətli dəyişikliklər müşahidə edilmiş, təbii landsaftlar antropogen landsaftlarla əvəz olunmuş, eroziya prosesləri müəyyən qədər sürətlənmişdir. Bununla da çayların təbii su rejimi kifayət qədər pozulmuş, məcra prosesləri dəyişmiş, landsaft və rekreatiya-estetik funksiyaları zəifləmişdir. Son dövrlərdə təbii-iqlim tərəddüdləri də çayların hidroloji rejimini ciddi təsir göstərmiş hidroloji quraqlıq və daşqın kimi təhlükəli hadisələrin tezliyi daha da artmış, çay axımının zamana və əraziyə görə qeyri-bərabər paylanması müşahidə olunmuşdur.

Azərbaycanın müxtalif regionları üzrə relyefin gərginləşməsinə və eroziya proseslərinin intensivləşməsinə təsir edən əsas amillər sistemləşdirilmiş və onların fəsadları ayrılıqda təqdim olunmuşdur (cədvəl 1) [1].

Cədvəl 1. Eroziya proseslərinin intensivləşməsinə təsir edən əsas faktorlar
və onların fəsadları

Nö	Əsas faktorlar	Yaranan fəsadlar
1	Ekdinamik proseslər	Sellərin, erozion şırımların və yanğınların əmələ gəlməsi
2	Yaz daşqınları və leysanlar	Ağır tullantıların su anbarlarını lilləndirməsi, torpaqların sukeçirmə qabiliyyətinin pozulması, məhsuldar torpaqların yuyulub aparılması
3	Çay yataqlarında və yamaclarda toplanmış müxtəlif həcmli qırıntı materialları	Leysan yağışları nəticəsində qırıntıların hərəkətə gəlməsi, hövzələrdə toplanması, suyun yataqlardan çıxaraq əkin sahələrini və otlakları məhv etməsi
4	Məşələrin nizamsız qırılması, çay məcralarının mənimşənilməsi	Sellərin intensivləşməsi, hövzələrdə uçurumların yaranması, məhsuldar sahələrin azalması, hövzənin morfolojiyasının dəyişməsi
5	Ev heyvanlarının nizamsız otarılması	Eyni ərazilər üzrə otlakların məhv edilməsi, eroziya proseslərinin sürətlənməsi
6	Məskunlaşma sahələrinin genişlənməsi, xidmət obyektlərinin plansız tikilməsi	Yaşlılıq sahələrinin azaldılması, məşə-bitki obyektlərinin vəziyyət parametrlərinin dəyişməsi, səhralaşma prosesi üçün şəraitin formallaşması

Baxılan faktorlar sırasında Respublikamızda tez-tez müşahidə olunan sel və daşqın hadisələri xüsusi yer tutur. Belə hadisələr əsasən Böyük Qafqazın cənub yamaclarında fəsadlar törendir, yaşayış məntəqələrinə və infrastruktur obyektlərinə ziyan dəyir, mal-qara hələk olur, hətta bəzi hallarda insan tələfətinə səbəb olur. Deyilənlər nəzərə alınmaqla Azərbaycanın müxtalif bölgələrində 2000-2010-cu illərdə baş vermiş sel və daşqın hadisələrinin sistemi təqdimati verilmişdir (cədvəl 2).

Cədvəldən göründüyü kimi Kiçik Qafqazın şimal-şərqi yamaclarında və Böyük Qafqazın cənub-şərqi yamaclarında ani selə meyilli ərazilər ən yüksək axına malik ərazilərlə üst-üstə düşür [2].


Cədvəl 2. 2000-2010-cu illərdə Azərbaycanda baş vermiş sel və daşqın hadisələrinin fəsadları [2]

Tarix	Bölgə	Çay	Fəsadlar
1	2	3	4
22.04.2000	Nehrəm	-	Kənd təsərrüfatı sahələri, yaşayış məntəqələri zərər görüb, 5 bina dağılıb
21.09.2000	Şahbuz	Küküçay	Yaşayış məntəqələri və infrastruktur təsirə məruz qalıb
27.08.2002	Şəki	Kiş çayı	Su təchizatı infrastrukturu zərər görüb, 4 bina dağılıb
19.07.2003	Balakən	Mazımcay	Şəhər su təchizatı infrastrukturuna ziyan dəyib, bir neçə yaşayış məntəqəsi daşqına məruz qalıb
10.07.2004	Şəki	Kiş çayı	Su təchizatı zədələnib, 5 bina dağılıb
10.07.2004	Balakən	Mazımcay	Fermalar və yaşayış məntəqələri təsirə məruz qalıb, 1 körpü çöküb
07.09.2004	Zaqatala	Talaçay	Naməlum sayda mal-qara hələk olub, 8 bina dağılıb
06.06.2005	Şəki	Şin çayı	Şəhər ərazisinin bir hissəsi sel altında qalıb
23.05.2006	Şəki	Küngütçay	2 nəfər ölüb, 3 ev dağılıb
01.11.2007	Ağsu	Ağsuçay	Kələbəylı kəndində 5 ev, Bəyimli kəndində 4, Gürsulu kəndində 1 ev dağılıb
2008	Daşkəsən	-	Bir nəfər ölüb, 3 bina dağılıb, şəhər əraziləri su altında qalıb
2008	Xaçmaz	Qudyalçay Alpançay, Qarabaşçay	Bir nəfər ölüb, 24 bina dağılıb
16.06.2008	Zaqatala	-	Qazangül və Miçqar kəndlərinin əraziləri zərər görüb
21.07.2008	Şəki	Kiççay	15 baş mal-qara itkin düşüb, 34 bina dağılıb

1	2	3	4
21.08.2009	Şəki	Kışçay	Yaşayış məntəqələri zərər görüb, 1 körpü çöküb
2009	Quba	Şabrançay	Çiçi və Zeyvə kəndlərindəki inzibati ərazi zərər görüb, mal-qara məhv olub, 5 körpü dağılıb
06.08.2009	Tovuz	-	9 bina dağılıb
24.04.2010	Balakən	Balakənçay, Mazımcay, Kaxexçay	Yaşayış məntəqələri selə məruz qalıb
25.04.2010	Tərtər	Tərtərcay	12 bina dağılıb
03.04.2010	Zaqatala	Qaraçay	Çobangöl kəndi qismən su altında qalıb
17.05.2010	Daşkəsən	Şəmkirçay	Daşkəsən, Xoşbulaq, Əmirvar, Quşçu, Zəylik qəsəbələri qismən su altında qalıb və infrastruktur zədələnib
2010	Tovuz	Zəyəmçay	Kənd təsərrüfatı əraziləri zərər görüb
29.05.2010	Qax	Qapçay	50 insan zədələnib, 50 bina dağılıb
16.05.2010	İsmayıllı	Göyçay, Ax-oxçay	Aşıqbayramlı, Qalınçaq, İstisu, Çayqovuşan bölgələrində palçıq axını baş verib, 22 bina su altında qalıb, kənd təsərrüfatı əraziləri məhv olub
18.05.2010	Şəki	Qarasuçay, Böyükqobu	Baş Zəyzid və Varazat kəndlərini tamamilə su basıb, bir körpü dağılıb
15.07.2010	Şəki	Qurcanaçay	Elektrik və qaz təchizatı zədələnib, şəhər əraziləri su altında qalıb
11.09.2010	Astara	Astaraçay	Rudekaran kəndini su basıb, yollar və təxliyyə yolları bloklanıb
11.09.2010	Lənkəran	Lənkərançay	Tanqar, Yuxarı Nyüdi və Aşa kəndləri su altında qalıb, bir körpü dağılıb, mal-qara tələf olub


Bütün bunlarla yanaşı çoxillik müşahidələr göstərir ki, 1996-ci ildən 2012-ci ilə qədər dağ çaylarında baş verən daşqlıların intensivliyi sürətlə artmış, sonrakı illərdə qismən zoiflama qeydə alınmışdır (şək.1).

Şəkil 1-dən göründüyü kimi 1966-2001-ci illərlə müqayisədə 2002-2018-ci illarda daşqın hadisələrinin intensivliyi daha yüksək olmuş, 2013-cü ildə isə ciddi azalma müşahidə edilmişdir. Tədqiqat ərazisinin relyefinə təsir göstərən ekzodinamik proseslər sırasında sürüşmə hadisələri də öz xüsusiyyətləri ilə seçilir. Burada əsas amil kimi yamacların meyilliliyi götürülmüş, B.Budaqov tərəfindən aparılmış tədqiqatların nəticələri baza verilənləri kimi istifadə olunmuşdur.



Şək.1. Azərbaycan Respublikası çaylarında müşahidə olunan daşqlıların çoxillik gedisinin qrafik təqdimatı [2]

Böyük Qafqazın şimal-şərqində yerləşən Quba rayonu daha çox aktiv sürüşmə zonası kimi tədqiq olunmuş, rayon ərazisinin meyillilik xəritəsi qurulmuşdur (şək.2) [3,5].



Şək.2. Quba rayonunun meyillilik xəritəsi

Aparılmış tədqiqatlar nəticəsində məlum olmuşdur ki, Quba, Qusar və Xaçmaz bölgəsində 69502 ha ümumi sahənin 369383 ha ərazisi, yəni 53,0 %-i təbii və antropogen amillərin təsirindən yararsız hala düşmüşdür. Ümumilikdə isə bütün ərazisinin 28,7 %-i, yəni 106080 ha sahəsi şiddetli eroziyaya uğramışdır. Baxılan rayonlar sırasında sahəsi ən çox eroziyaya uğrayan Siyəzən rayonu (79 %), ən az eroziyaya uğrayan isə Xaçmaz rayonu (26,2 %) olmuşdur (cədvəl 3) [1].

Cədvəl 3. Quba-Xaçmaz regionunun ümumi torpaq ehtiyatlarının eroziyaya uğrama səviyyəsi (ha-%)


Rayonlar	Ümumi sahə	Eroziya dərəcəsi				
		Eroziyasız sahə	Cəmi eroziyalı sahə	O cümlədən		
				Zəif	Orta	Şiddətli
Quba	<u>261032</u> 37,5	<u>133097</u> 51,0	<u>127935</u> 49,0	<u>68005</u> 53,1	<u>24240</u> 18,9	<u>35690</u> 28,0
Qusar	<u>149953</u> 21,5	<u>57128</u> 38,1	<u>92825</u> 61,9	<u>48295</u> 52,0	<u>24330</u> 26,3	<u>20200</u> 22,8
Şabran	<u>108821</u> 15,6	<u>54301</u> 49,9	<u>54520</u> 50,1	<u>14475</u> 26,4	<u>18345</u> 33,6	<u>21700</u> 39,8
Siyəzən	<u>70341</u> 10,1	<u>14728</u> 21,0	<u>55613</u> 79,0	<u>17218</u> 31,0	<u>13180</u> 23,7	<u>25215</u> 45,3
Xaçmaz	<u>106355</u> 8,1	<u>67865</u> 63,8	<u>38490</u> 26,2	<u>26735</u> 69,5	<u>8480</u> 22,0	<u>3275</u> 8,5
Cəmi	<u>696502</u> 8,1	<u>327119</u> 47,0	<u>369383</u> 53,0	<u>174728</u> 47,3	<u>88575</u> 24,0	<u>106080</u> 28,7

Region üçün xarakterik olan dağlıcı proseslərdən biri də çay eroziyasıdır ki, bu da özünü dağlıq ərazilərin meyilli yamaclarında da intensiv biruza verir. Belə ərazilərdə adətən bitkilərin zəif inkişaf etməsi, torpaq sahələrinin yuyulmaya davamızlığı, həmçinin şiddetli yağışların tez-tez baş verəməsi eroziya prosesini daha da intensivləşdirir. Su eroziyası həmçinin ərazinin meyilliyyindən kifayət qədər asılıdır. Təcrübələr göstərmişdir ki, meyilliyyin təqribən 2-3 dəfə artması eroziya təhlükəsinin 2,5-11 dəfə artmasına gətirib çıxara bilər.

Əlbəttə ki, bu halda eroziyanın zaiflədilməsi, yaxud tamamilə qarşısının alınması üçün bitki örtüyünün qorunub saxlanılması, yaxud meşəsalma işlərinin planlı şəkildə aparılması mühüm əhəmiyyətə malikdir.

Bununla əlaqədar apardığımız çöll müşahidə işlərində kifayət qədər məlumatlar toplanmış, faktiki vəziyyət qiymətləndirilmişdir. Müşahidə apardığımız dövr yaz mövsümünə təsadüf etdiyindən güclü yağışlar nəticəsində məhsuldar torpaq qatının yuyulmasını və sel axınları ilə düzənliliklərə doğru daşınmasını izləmək mümkün olmuşdur. Bununla yanaşı çöll tədqiqatları aparılan zaman ancaq lokal sahələr üzrə müşahidə məlumatları əldə edilmiş, region üzrə eroziya proseslərinin qiymətləndirilməsi üçün kosmik çəkiliş materiallarından istifadə etmək zərurəti qarşıya çıxmışdır.

Baxılan halda coğrafi informasiya sistemləri (CİS) texnologiyasından istifadə kosmik məlumatların emalı üçün geniş imkanlar yaratmış, eyni zamanda regiona düşən yağışların miqdarı nəzərə alınmaqla axımın modelləşdirilməsi məsələsi öz aktuallığını itirməmişdir [4]. Beləliklə, istifadəmizdə olan kosmik təsvirlər və CİS-in program modulları əsasında regiona daxil olan çay hövzələrinin kartoqrafik təqdimatı verilmişdir (şək.3).



Şək.3. Çay hövzələrinin CİS xəritələri

Əlbəttə ki, eroziya proseslərinin qiymətləndirilməsi üçün eksperimental müşahidələrlə yanaşı, həm də riyazi modelləşdirmə üsullarından istifadə daha səmərəli nəticələr verər. Kosmik çəkiliş materialları isə əsasən relyefin reqəmli modellərinin qurulmasında, regionda baş verən təbii-dağlıcı proseslərin arealinin müyyənətləndirilməsində əvəzedilməz vasitə kimi istifadə oluna bilər. Bununla da su hövzələrində formalşaması ehtimal olunan axıma fərqli ssenarilərdən yanaşılmalı, hidrocoğrafi xüsusiyyətlər dərindən araşdırılmalıdır. Baxılan məsələlər çay hövzələrində su anbarlarının, müxtəlif hidrotexniki qurğuların tikintisinin layihələndirilməsində, turizm-rekreasiya şəbəkəsinin genişləndirilməsi planlarının işlənilib hazırlanmasında xüsusi əhəmiyyət kəsb edir. Yəni, eroziyaya qarşı mübarizə tədbirləri kompleks şəkildə həyata keçirilməli, bu halda faktiki ölçmə nəticələri, müxtəlif formali müşahidə məlumatları əsas götürülməli, kosmik çəkiliş materiallarından və müasir texnologiyaların imkanlarından maksimum istifadə edilməlidir. Gələcək tədqiqatlarda bu sahədə araşdırmaların əhatə dairəsinin daha da genişləndirilməsi, alınmış nəticələrin əyani təqdim edilməsi üçün innovativ texnologiyaların imkanlarından maksimum istifadə olunması nəzərdə tutulmuşdur.

Ədəbiyyat siyahısı

1. N.Ə.Paşayev. Azərbaycan Respublikasında təbii fəlakətlərin təsərrüfata təsirinin iqtisadi-coğrafi qiymətləndirilməsi. Monoq. Bakı, 2018. – 372 s.
2. İ.E.Mərdanov. Böyük Qafqazın cənub yamacında sellərin inkişafının geomorfoloji şəraiti. Bakı: Elm, 1978. - 77 s.
3. B.Q.Mehdiyeva. Kosmik təsvirlər əsasında Xaçmaz rayonunun Qusarçay-Qudyalçay hövzəsinin torpaq-bitki obyektlərinin xəritələşdirilməsi. Azərbaycan Milli Aerokosmik Agentliyinin Xəbərləri. Bakı, 2017, №2 (20), s.26-31.
4. A.Ş.Mehdiyev, A.İ.İsmayılov. Coğrafi Informasiya Sistemləri. Bakı. "Müəllim" 2011. - 232 s.
5. Y.Ə.Qəribov, N.S.İsmayılova, R.R.Sədullayev. Böyük Qafqazın şimal-sərq yamacı təbii landşaftlarının antropogen transformasiyası və müasir yüksəlməsinin kosmik şəkillərdən alınan informasiyalarla tədqiqi. Bakı Universitetinin Xəbərləri, Təbiət elmləri seriyası, 2014, № 4. s.111-117.

B.A.Шерифова

**Формирование эрозионных процессов и влияющие на них
природно-антропогенные факторы**

Резюме

По результатам анализа природно-географических условий рек Азербайджана дано математическое представление основных факторов, влияющих на формирование эрозионных процессов. На примере Губа-Хачмазского региона проведена оценка уровня эрозии почвенных ресурсов и на основе ГИС технологии построена электронная карта водных бассейнов исследуемого региона.

B.A.Sherifova

**Formation of erosion processes and natural-antropogenic
factors influencing them**

Abstract

Based on the results of the analysis of the natural and geographical conditions of the rivers of Azerbaijan, a mathematical representation of the main factors influencing the formation of erosion processes is given. On the example of the Guba-Khachmaz region, an assessment of the level of erosion of soil resources was carried out and an electronic map of the reservoirs of the region under study was created based on GIS technologies.
